

**Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin**

**Q A Y D A L A R I**

**1. Ümumi müddəalar**

1.1. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin Qaydaları” (bundan sonra – Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın (bundan sonra – Konsepsiya) müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddələrinin yerinə yetirilməsi və “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.1.3-cü, 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərinin icrası məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən təşkil edilən müsabiqənin (bundan sonra – Müsabiqə) keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Müsabiqənin məqsədi çap mediası subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən, həmçinin Konsepsiyaya uyğun olaraq, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinin təşkil edilməsi və bununla əlaqədar qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsidir.

1.3. Müsabiqənin başlama və bitmə tarixi Agentlik tərəfindən müəyyən edilir.

1.4. Müsabiqə barədə elan Agentliyin rəsmi internet saytında, habelə sosial şəbəkə hesablarında yerləşdirilir.

**2. Müsabiqənin ümumi şərtləri**

2.1. Müsabiqə ictimai-siyasi (məzmununun əksər hissəsi ümumilikdə xəbərlərdən, ictimai, siyasi, sosial, iqtisadi, humanitar və s. mövzuların işıqlandırılmasından, şərh və təhlilindən ibarət olan) qəzetlər arasında keçirilir.

2.2. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş qəzet redaksiyaları Müsabiqə elan olunan gündə son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini Qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər.

**3. Müsabiqədə iştirak**

3.1. Qaydaların 2.1-ci bəndində nəzərdə tutulmuş qəzetlər aşağıdakı tələblərə cavab verdikdə müsabiqədə iştirak edə bilər:

3.1.1. mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır;

3.1.2. Müsabiqə elan olunan gündə son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalıdır;

3.1.3. yenidən təşkil (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), müflis olma, ləğv edilmə prosesində olmamalıdır;

3.1.4. təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və vətəndaşlarına məxsus olduğu və ya təsisçilərinin 1/3

hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı olan hüquqi şəxslər başa düşülür) olmamalıdır;

3.1.5. təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalıdır.

3.1.6. redaksiyanın yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır.

3.2. Kütləvi informasiya azadlığından sui-istifadəyə görə barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan qəzet redaksiyaları Müsabiqəyə buraxılmır.

3.3. Qəzetlərin birdəfəlik tirajı və yayımına (abunə və satışına) dair Qaydaların 3.1.2-ci yarım bəndində nəzərdə tutulmuş tələblər avqust ayı ərzində 50 (əlli) faizədək azaldıla bilər.

3.4. Müsabiqəyə müraciət edən qəzet redaksiyalarından aşağıdakı sənədlər tələb olunur:

3.4.1. qəzetin baş redaktorunun ərizəsi (bütün bəndləri doldurulmuş və imzalanmış olmalıdır) (əlavə olunur);

3.4.2. qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin surəti;

3.4.3. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti;

3.4.4. qəzet redaksiyasının nizamnaməsinin surəti;

3.4.5. Müsabiqə elan olunan gündə son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını təsdiq edən arayış;

3.4.6. mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayış;

3.4.7. qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri) (Müsabiqə elan olunan gündə son 12 ay üzrə);

3.4.8. qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd (Müsabiqə elan olunan gündə son 12 ay üzrə);

3.4.9. qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr (Müsabiqə elan olunan gündə son 12 ay üzrə);

3.4.10. qəzetin bank rekvizitlərini əks etdirən sənəd;

3.4.11. qəzetin Qaydaların 3.1.6-cı yarım bəndinin, eyniadlı veb-saytının isə Qaydaların 6.3-cü bəndinin tələblərinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (vəb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti);

3.4.12. Qaydaların 2.2-ci bəndində göstərilən nömrələr (təqdim olunan hər bir nömrə 4 nüsxədə).

3.5. Müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyaları yalnız Qaydaların 3.4.1-ci, 3.4.11-ci və 3.4.12-ci yarım bəndlərində nəzərdə tutulan sənədləri təqdim edir, artıq mövcud olan şəxsi kabinetlərində isə “qəzetin əməkdaşları haqqında məlumat” hissəsinə daxil etdikləri məlumatları Qaydaların 3.4.11-ci bəndinin tələblərinə uyğun olaraq yeniləyir.

3.6. Qaydaların 3.1-ci və 3.4-cü bəndlərinin tələblərinə cavab verməyən müraciətlər Müsabiqə zamanı nəzərə alınmır.

3.7. Müsabiqədə iştirak üçün təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə həmin çatışmazlıqların Qaydaların 1.3-cü bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmasına yol verilir.

3.8. Qəzet redaksiyası qəzeti ilə eyniadlı veb-saytını yeniləmək istədikdə bununla bağlı niyyətini Qaydaların 3.4.1-ci yarım bəndində göstərilən ərizədə yazılı şəkildə ifadə edir.

3.9. Müsabiqəyə müraciət Qaydaların 3.4-cü bəndində nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na (bundan sonra – Elektron informasiya bankı) daxil edilməsi yolu ilə edilir.

3.10. Müsabiqəyə elektron qaydada müraciət etmək üçün qəzet redaksiyası Elektron informasiya bankında qeydiyyatdan keçməli və şəxsi kabinetini yaratmalıdır.

3.11. Müsabiqədə iştirak üçün müraciət etmiş qəzet redaksiyası Qaydaları qəbul etmiş hesab edilir və təqdim edilmiş sənədlərin tamlığına və düzgünlüyünə görə cavabdehlik daşıyır.

3.12. Agentlik Müsabiqədə iştirak üçün təqdim edilmiş sənədlərin əslini tələb etmək hüququna malikdir.

3.13. Qaydaların 3.4.1-ci yarımbəndində nəzərdə tutulmuş əlavə Qaydaların ayrılmaz tərkib hissəsidir.

#### **4. Qiymətləndirmə**

4.1. Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş nömrələrin qiymətləndirilməsi Agentlik tərəfindən cəlb edilmiş müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik və peşəkar, Müsabiqənin nəticəsində marağı olmayan şəxslər tərəfindən həyata keçirilir.

4.2. Eyni nömrələr üç fərqli ekspert tərəfindən fərdi qaydada aşağıdakı meyarların hər biri üzrə ən aşağı "0", ən yüksək "20" bal olmaqla qiymətləndirilir və hər bir nömrə barədə yazılı rəylər verilir:

4.2.1. materialların orijinallığı;

4.2.2. mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu;

4.2.3. mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması;

4.2.4. plagiat və ya emal olunmamış materialların (copy-paste) həcmi;

4.2.5. qəzetin tertibatının müasir standartlara uyğunluğu.

4.3. Ekspertlər tərəfindən verilən fərdi qiymətlər Agentlik tərəfindən ümumiləşdirilir və ən yüksək bal toplamış qəzetlər qalib elan olunur.

4.4. Eyni bal toplamış qəzetlərin hər birini Qaydalara uyğun olaraq qalib elan etmək mümkün olmadıqda, onlara verilmiş müvafiq yazılı rəylər əsasında qalib müəyyən olunur.

4.5. Müsabiqənin nəticəsi barədə məlumat Agentliyin rəsmi internet saytında yerləşdirilir.

#### **5. Maliyyə yardımının göstərilməsi**

5.1. Qaydalara uyğun olaraq qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və maliyyə yardımının həyata keçirilməsinə başlanılır.

5.2. Agentlik tərəfindən həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir.

5.3. Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) aşağıdakı sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər:

5.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;

5.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

5.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

5.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

5.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə

cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

5.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

5.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";

5.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə;

5.3.9. azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir;

5.3.10. gənc nəslin milli mənlük şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

5.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

5.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

5.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

5.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

5.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

5.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

5.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

5.3.18. gender, ailə və demografiya məsələlərinin işıqlandırılması;

5.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

5.4. Qaydaların 5.3-cü bəndində nəzərdə tutulan məqalə həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər tərəfindən hər növbəti ay, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər tərəfindən isə hər növbəti həftə əvvəlkindən fərqli sahələrdə yazılmalıdır.

5.5. Qaydaların 5.3-cü bəndində göstərilən məqalənin dərc olunduğu səhifədə onun Agentliyin maliyyə yardımı ilə çap olunduğu və müəllifi qeyd olunmalı, həmin material ən gec növbəti gün qəzetin eyniadlı veb-saytında yerləşdirilməli, qəzetin və veb-saytın müvafiq səhifəsində Agentliyin loqosu yerləşdirilməlidir.

5.6. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən fors-major hesab olunan hallarda, habelə istirahət, səsvərmə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və anım günündə Qaydaların 5.3-cü bəndinin tələblərinin yerinə yetirilməməsi maliyyə yardımının göstərilməsinə dair müqavilə şərtlərinin pozulması hesab edilmir.

5.7. Maliyyə yardımı Qaydaların 8-ci hissəsi nəzərə alınmaqla, 6 (altı) ay müddətində davam etdirilir.

5.8. Maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalamış qəzet redaksiyası həmin müqavilənin qüvvədə olduğu müddət ərzində hər ayın sonu müvafiq maliyyə vəsaitinin hansı istiqamətlərə xərcləndiyini təsdiq edən sənədləri Agentliyə təqdim edir.

## **6. Maliyyə yardımına əlavələr**

6.1. Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur. Bu halda müvafiq abunə müqavilələrinin surətləri Agentliyə təqdim edilir.

6.2. Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir.

6.3. Qaydaların 6.2-ci bəndində nəzərdə tutulan maliyyə yardımının göstərilməsi üçün qəzet redaksiyasının eyniadlı veb-saytının iki nəfər müxbir, bir nəfər texniki işçi olmaqla ən azı üç nəfərdən ibarət redaksiya heyəti olmalıdır.

6.4. Maliyyə yardımı göstərilən dövr ərzində Qaydaların 6.3-cü bəndində göstərilən işçilərin hər birinin əməkhaqqının minimum məbləği 600 (altı yüz) manat təşkil etməli,

maliyyə yardımının digər hissəsi isə veb-saytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına (istifadəçinin səhifədə qalma müddətinin artırılması, təkrar qayıdışların təmin edilməsi və (və ya) subyektin axtarış mühərriklərində asan tapılması istiqamətində optimallaşdırıcı mexanizmin tətbiq olunmasına) yönəldilməlidir.

6.5. Qəzetlər Qaydaların 5.2-ci bəndində nəzərdə tutulandan daha artıq dövriliklə çap olunmaqda sərbəstdirlər. Bu halda həftə ərzində çıxan əlavə nömrələrə görə Agentlik tərəfindən əlavə maliyyə yardımının göstərilməsi nəzərdə tutulmur.

## **7. Qəzetin eyniadlı veb-saytının əsaslı yenilənməsi üçün maliyyə yardımı**

7.1. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat, ikinci ayından etibarən isə 3000 (üç min) manat məbləğində vəsait ayrılır.

7.2. Maliyyə yardımı göstərilən ikinci ayın sonunda aparılan monitorinq nəticəsində həmin veb-saytın müasir standartlara uyğun gəlmədiyi müəyyənləşdirildikdə ona digər aylar üzrə maliyyə yardımının ödənilməsi dayandırılır.

## **8. Maliyyə yardımının dayandırılması**

8.1. Agentlik maliyyə yardımı göstərilən qəzetlərin Qaydaların tələblərinə əməl etməsi vəziyyətinin monitorinqini aparır.

8.2. Qaydaların 8.1-ci bəndində nəzərdə tutulmuş monitorinq nəticəsində Redaksiya tərəfindən müqavilə şərtlərinin pozulduğu aşkar edildikdə Agentlik həmin ay üzrə maliyyə yardımının ödənilməsinə dayandırır və aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı Redaksiyaya xəbərdarlıq edir.

8.3. Redaksiya tərəfindən Qaydaların 8.2-ci bəndində nəzərdə tutulmuş xəbərdarlığa növbəti ay əməl edilmədikdə Agentlik maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırır.

8.4. Maliyyə yardımı göstərilən dövr ərzində dərc edilmiş yazılarda plagiatı yol verildikdə (kütləvi informasiya vasitəsi özünün əvvəl dərc etdiyi və ya digər şəxslərə məxsus materialın yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər), materiallar keyfiyyətsiz hazırlandıqda Agentlik həmin ay üzrə maliyyə yardımının ödənilməsinə dayandırır və aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə bağlı Redaksiyaya xəbərdarlıq edir.

8.5. Redaksiya tərəfindən Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş xəbərdarlığa növbəti ay əməl edilmədikdə Agentlik maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırır.

8.6. Redaksiyanın Müsabiqədə saxta sənədlər və ya həqiqətə uyğun olmayan məlumatlar təqdim etməklə qalib gəldiyi məlum olduqda Agentlik maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırır və müvafiq müqavilənin qüvvədə olduğu müddət ərzində Agentlik tərəfindən qəzet redaksiyasına ödənilmiş maliyyə yardımı həmin redaksiya tərəfindən Agentliyə geri qaytarılır.

8.7. Maliyyə yardımı göstərilən dövr ərzində kütləvi informasiya azadlığından sui-istifadəyə görə Redaksiya barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda Agentlik maliyyə yardımı müqaviləsinə birtərəfli qaydada xitam verməklə maliyyə yardımını dayandırır.

## ƏRİZƏ

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin Qaydaları”na uyğun olaraq təqdim etdiyim sənədlərin həmin müsabiqəyə qəbul olunmasını xahiş edirəm.

Qaydaların 3.4.1-ci yarımbəndinə müvafiq olaraq aşağıdakı məlumatları bildirirəm:

1. Mətbu nəşrin adı:

---

2. Məqsədi:

---

3. Dövriliyi:

---

4. Hüquqi ünvanı:

---

5. Təsisçinin adı, qeydiyyat nömrəsi və tarixi, dövlət qeydiyyatını həyata keçirən orqanın adı və hüquqi ünvanı, qanuni təmsilçisinin adı, atasının adı, soyadı:

---

6. Redaktorun (baş redaktorun) adı, atasının adı və soyadı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, yaşadığı ünvan:

---

7. Redaktorun (baş redaktorun) vətəndaşlığı və təhsili:

---

Qaydaların 3.8-ci bəndinə uyğun olaraq qəzet ilə eyniadlı veb-saytı əsaslı yeniləmək barədə niyyətini ifadə edirəm.

\* Qeyd olunan niyyətin ifadəsi üçün müvafiq xanaya X işarəsi qoyulmalıdır.

Bu ərizəni doldurmaqla müsabiqədə iştirak qaydalarını qəbul edirəm, habelə təqdim edilmiş sənədlərin və məlumatların tamlığına və düzgünlüyünə görə cavabdehlik daşıyıram.

İmza:

---

(adı, ata adı, soyadı)

Əlaqə telefonları:

---

elektron ünvanı:

---

Tarix: “\_\_\_” \_\_\_\_\_ 2021-ci il